

Istifadəçi Təlimatı

Nokia 515 Dual SIM

NOKIA

Hey...

Bu hələ tam təlimat deyil, telefonunda...

Bu istifadəçi təlimatında göstərilən təlimatlar ən son proqram təminatına əsaslanır. Cihazınız ən son proqram təminatına yenilənməyibsə, bəzi xüsusiyyətlərin mövcudluğu və işləməsində fərq ola bilər.

Microsoft Mobile Xidmət şərtləri və Məxfilik siyasəti haqqında məlumat üçün www.nokia.com/privacy ünvanına keçin.

Istifadəçi Təlimatı

Nokia 515 Dual SIM

Mündəricat

Hey...	2	Kamera	20
Təhlükəsizliyiniz üçün	4	Şəkil çəkin	20
İlk addımlar	5	Avto-portret çəkmək	20
Düymələr və hissələr	5	Panorama şəkli çəkmək	21
SIM kartı və batareyanı daxil edilməsi	5	Şəkil yaxud videonu göndərmək	21
İkinci SIM kartı daxil edin	7	İnternet	22
Yaddaş kartının daxil edilməsi	7	Vebə baxış	22
Batareyanı doldur	8	Veb-saytı sevimlilər siyahınıza əlavə etmək	22
İstifadə ediləcək SIM kartı təyin etmək	9	Əyləncə	23
Kontaktları köhnə telefonuzdan nüsxələyin	9	Radio dinləmək	23
Əsaslar	11	Mahnını səsəndirmək	23
Telefonuzu tədqiq edin	11	Ofis	25
Ekran göstəriciləri	12	Təqvim hadisəsini əlavə edin	25
Batareyanın müddətini uzatmaq	12	Vaxtı və tarixi dəyişmək	25
İş masasını fərdiləşdirin	13	Zəngli saati qurmaq	25
Zəng melodiyanızı dəyişdirin	13	Telefonu idarəetmə və qoşulma imkanı	26
Mahnını zəng tonu təyin edin	13	"Cəld paylaş" istifadə edərək məzmununuzu paylaşın	26
Nokia Dükanı	14	Məzmunu telefonunuz və kompüter arasında köçürmək	26
Mətn yazmaq	14	Yaddaş kartına ehtiyat nüsxəni yazın	27
Əlaqələr və mesajlaşma	15	Telefonunuzun proqram təminatını yeniləmək	27
Zəng etmək və ya zəngə cavab vermək	15	Giriş kodları	27
Adı və telefon nömrəsini saxlamaq	15	Məhsul və təhlükəsizlik məlumatı	29
Kontaktlara sosial məlumat əlavə edin	16		
Mesaj göndərmək	16		
Səsli poçtu yoxlamaq	16		
Mail for Exchange	17		
E-poçt hesabınızı yaradın	18		
E-poçt göndərmək	18		
Sosiallaşın	19		

Təhlükəsizliyiniz üçün

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.



QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilirsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacaq, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.



YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.



MÜDAXİLƏ

Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırır və ya təmir edə bilər.



BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR

Bu cihaz üçün yalnız Microsoft Mobile tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksesuarlardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.



CİHAZINIZI QURU SAXLAYIN

Cihazınız suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.



ŞÜŞƏ HİSSƏLƏR

Cihazın ekranı şüşədən hazırlanıb. Əgər cihaz sərt səthin üzərinə düşərsə və ya güclü təsirə məruz qalarsa bu şüşə sına bilər. Əgər şüşə sınırsa, şüşə hissələrinə toxunmayın və ya sınımış şüşəni cihazdan təmizləməyə cəhd etməyin. Şüşə ixtisaslı xidmət heyəti tərəfindən dəyişdirilənə qədər cihazdan istifadə etməyin.



EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN

Eşitmə qabiliyyətinizin zədələnməsinin qarşısını almaq üçün uzun müddət yüksək səs səviyyəsi ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın tutarkən ehtiyatlı olun.


İlk addımlar

İlkin xüsusiyyətlərlə tanış olun və qısa müddətə telefonu işlək vəziyyətə gətirin.

Düymələr və hissələr

Təzə telefonunuzun düymələrini və hissələrini tədqiq edin.

- 1 Micro-USB birləşdiricisi
- 2 Qulaqlıq birləşdiricisi (3,5 mm AHJ)
- 3 Səs düymələri
- 4 Keçid düyməsi
- 5 Tamamlama/İşəsalma düyməsi
- 6 Arxa qapağın açılması oyuğu
- 7 Mikrofon
- 8 Zəng düyməsi
- 9 Seçim düymələri
- 10 Qulaqlıq
- 11 Kamera işığı
- 12 Kamera linzaları. Kameranı istifadə etməzdən əvvəl linzalardan qoruyucu lentı götürün.
- 13 Arxa qapağı açma aləti. Aləti itirsəniz, kağız qısqacından istifadə edə bilərsiniz.
- 14 Antenna sahəsi
- 15 Dinamik



★ **İşarə:**Telefondan istifadə etməyəndə düymələri kilidləyin. **Menyu** seçin və * basın. Kilidi açmaq üçün **Kilidi aç** seçin və * basın.

Telefonunuz S40 proqram təminatından istifadə edir.

Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjiden istifadəsi batareyanın ömrünü azalda bilər.

Çıxış signalı yaradan məhsullara qoşulmayın, çünki bu, cihazınızı zədələyə bilər. Heç bir elektrik mənbəyini audio konnektora qoşma. Bu cihazla istifadə edilməsi təsdiq edilənlərdən başqa cihazı və ya qulaqlığı audio konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetir.

Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.

SIM kartı və batareyanı daxil edilməsi


SIM kartı və batareyanı daxil etməyi öyrənin.

SIM1 saxlayıcısı 3G və 2G SIM kartları üçün istifadə edilə bilər.SIM2 saxlayıcısı yalnız 2G SIM kartları üçün istifadə edilə bilər.


1. Qapaq boşalana kimi aləti oyuğa basın. Arxa qapağı açın.




2. Əgər batareya telefonun daxilindədirsə, onu qaldırıb çıxardın.




3. SIM kartı kontakt sahəsini aşağı olmaqla içəri basın.



4. Batareya kontaktlarını tapın və batareyanı içəri qoyun.



5. Arxa qapağı yerini tutana qədər aşağı basın. Telefonunuzu yandırmaq üçün telefon titrəyəne kimi enerji düyməsini  basıb saxlayın.



! **Qeyd:** Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə verilən qapaqla saxlayın və istifadə edin.


! **Mühüm:** SIM karta zərər dəyməməsi üçün kartı taxmazdan və ya çıxarmazdan əvvəl həmişə batareyanı çıxarın. Yalnız SIM1-ə tətbiq olunur.

- ❗ **Mühüm:** Cihazınız yalnız micro-SIM kartından (həmçinin mini-UICC SIM kartı kimi də tanınır) istifadə edir. Uyğun olmayan SIM kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.


İkinci SIM kartı daxil edin

Siz batareyanı çıxartmadan ikinci SIM kartı (SIM2) asanlıqla daxil edə bilərsiniz.


1. Qapaq boşalana kimi aləti oyuğa basın. Arxa qapağı açın.



2. SIM kartı kontakt səthi aşağı olaraq yaddaş kart slotuna itələyin və yerinə düşənə qədər basın. SIM2 slotu yalnız 2G SIM kartları üçün istifadə edilə bilər.



3. SIM kartı çıxartmaq üçün onu boşalana kimi içəri itələyin və çıxardın.



Yalnız bir SIM kartınız varsa, onu SIM1 kart yerinə daxil edin. Bəzi xüsusiyyətlər və xidmətlər yalnız SIM1 saxlayıcısındakı SIM kartdan istifadə etdikdə mövcud ola bilər. Yalnız SIM2 saxlayıcısında SIM kart varsa, siz yalnız fəvqəladə zənglər edə bilərsiniz.

Cihaz istifadədə olmadıqda hər iki SIM kart eyni vaxtda mümkün olur, lakin SIM kartın biri aktiv olduqda, məsələn, zəng etmək üçün, digər kartdan istifadə mümkün olmaya bilər.

Yaddaş kartının daxil edilməsi


Telefonunuza yaddaş kartını daxil etməyi öyrənin.

Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.


1. Qapaq boşalana kimi aləti oyuya basın. Arxa qapağı və batareyanı çıxardın.



2. Yaddaş kartını kontakt sahəsi üzə aşağı halda yerində oturana qədər sürüşdürün.



3. Kartı çıxartmaq üçün onu çəkin.




! **Mühüm:** Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.


Batareyanı doldur

Batareyanız zavodda qismən doldurulmuşdur, lakin telefonunuzdan istifadə etmədən əvvəl onu yenidən doldurmağınız lazım gələ bilər.

1. Adapteri divar elektrik rozetkəsinə qoşun.



2. Adapteri telefona qoşun. Hazır olanda adapteri telefondan ayırın, sonra isə divar rozetkəsindən ayırın.




Əgər batareya tam boşalarsa, enerji doldurma göstəricisinin görünməsi 20 dəqiqə çəkə bilər.

- ★ **İşarə:** Divar rozetkəsi olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli dərəcədə fərqlənə bilər və doldurulmanın başlaması və cihazın fəaliyyətə başlaması uzun müddət çəkə bilər.

Kompüteriniz işlək vəziyyətdə olmalıdır.

İstifadə ediləcək SIM kartı təyin etmək



Zəng etmək, mesaj göndərmək və ya İnternetə qoşulmaq üçün susmaya görə istifadə ediləcək SIM kartı seçə bilərsiniz. SIM kartlarınıza ad versəniz, dərhal hansının iş və ya şəxsi istifadə üçün olduğunu müəyyən edə bilərsiniz.

1. Basın və saxlayın: *.
2. Hər dəfə hansı SIM kartdan istifadə etməyə qərar vermək üçün seçin: **Hər dəfə soruş.**
3. Bağlantılar üçün hansı SIM kartı istifadə etməyi təyin etmək üçün **SIM1** yaxud **SIM2** seçin.

SIM kartın adını dəyişmək

Seçin: **Seçimlər > Adını dəyişdir.**

Kontaktları köhnə telefonunuzdan nüsxələyin



Kontaktlarınızı, təqvim elementlərinizi və başqa məzmunu yeni telefonunuza asanlıqla köçürün.

1. Hər iki telefonda Bluetooth-u qoşun. Yeni telefonunuzda Bluetooth-u yandırmaq üçün **Menyu > Parametrlər > Qoş. qabiliyyəti > Bluetooth** seçin.
2. Yeni telefonunuzda **Menyu > Parametrlər > Sinx və rez. nüs. > Cih-n sur-ni çıx.** seçin.

3. Köçürmək istədiyinizi seçib **Bitti** seçin.
4. Köhnə telefonunuzu tapılmış cihazların siyahısından seçin.
5. Tələb olunarsa, bir dəfəlik parol (məsələn, 123) yaradın və seçin: **OK**.
6. Hər iki telefonda kodlar uyğun gəldiyini yoxlayın.
7. Hər iki telefonda göstərilən təlimatlara əməl edin.

★ **İşarə:** Əlaqələri uyğun telefondan sürətlə köçürmək üçün **Menyu > Proqramlar > Proqramlarım > Köçür** seçin.


Əsaslar

Yeni telefonunuzdan maksimum şəkildə istifadə etməyi öyrənin.


Telefonuzu tədqiq edin

Telefonunuzun sadə düymə basımları ilə kəşf edin.

1. Telefonunuzdaki proqramları və xüsusiyyətləri görmək üçün **Menyu** basın.



2. Proqram və ya funksiya keçmək üçün keçid düyməsini yuxarı, aşağı, sola və ya sağa basın.




3. Proqramı açmaq və ya funksiyayı seçmək üçün **Seç** basın.



4. Əvvəlki mövzuya geri qayıtmaq üçün **Geri** basın.



5. İş masasına geri qayıtmaq üçün  basın.



Ekran göstəriciləri

Ekran göstəriciləri sizə cari vaxtı, batareya və siqnal gücü və sairə haqqında məlumat verir.

 Sizin SIM1, SIM2 və ya hər ikisinə göndərilmiş oxunmamış mesajlarınız var.

 Sizin SIM1, SIM2 və ya hər ikisindən göndərilənməmiş yaxud göndərilməsi uğursuz olan mesajlarınız var.

 Düymələr kilidlənib.

 Zəngli saat qurulub.

 Bluetooth qoşulub.

 Telefon GSM şəbəkəsinə qoşulub.

 SIM1, SIM2 və ya hər ikisinə gələn zənglər başqa bir nömrəyə yönləndirilir.

 Telefon qulaqlığa qoşulub.

 Telefon USB məlumat kabeli ilə kompyuter kimi başqa bir cihaza qoşulub.

Siz hazırda birləşdiyiniz mobil şəbəkə tək hərf, hərflər qarışığı yaxud hərflər və rəqəmlər qarışığı kimi əks etdirilə bilər. Məsələn, **2G** şəbəkə xidməti təminatçınızdan asılı olaraq.

Nişanlar region və ya şəbəkə xidm. təminatçınızdan asılı olaraq fərqlənə bilər.

Batareyanın müddətini uzatmaq

Telefonunuzdan maksimal faydalanın, eyni zamanda sizə lazım olan batareya müddətini əldə edin. Telefonunuzda enerjiyə qənaət etmək üçün bir sıra addımlar ata bilərsiniz.

- Həmişə batareyanı tam doldurun.
- Lazımsız səsləri söndürün, məsələn, düymə basımı səsləri.
- Səsucaldan əvəzinə naqillli qulaqlıqlardan istifadə edin.

Enerjiyə qənaət etmək üçün:

Fon işıqlandırmasını azaldın

Menu > Parametrlər > Display > Arxa fon seçin və **Arxa fonun int-liyi** parametrlərini dəyişin.

Fon işığının qısa müddətdən sonra sönməsini qurun

Menu > Parametrlər > Display > Arxa fon seçin və **Arxa fon fasiləsi** parametrlərini dəyişin.

Şəbəkə bağlantılarına seçici yanaşın

- Bluetooth-u yalnız lazım olduqda yandırın.
- Musiqiyə qulaq asır və ya telefondan başqa formada istifadə edirsinizsə, lakin zəng qəbul etmək və ya zəng etmək istəmirsinizsə, uçuş rejimini yandırın. Seçin **Menyu > Parametrlər > Profillər > Uçuş > Aktivləşdir.**

İş masasını fərdiləşdirin

Sevimli proqramlarınızı birbaşa iş masasından açmaq istəyirsiniz? Siz iş masanıza elementlər əlavə edə, onları silə və yenidən qura bilərsiniz.

1. İş masasında aşağı sürüşdürün və **Seçimlər > Görüntünü şəxsiləşd.** seçin.
2. Zolağı və elementi seçin, məsələn, **Bildirişlər.**
3. Seçin **Bitti > Bəli.**

★ **İşarə:**Daha çox proqram əlavə etmək üçün qısayollar zolağına sürüşdürün və **Seçimlər > Qısa yolu dəyişdir** seçin.

Zəng melodiyanızı dəyişdirin



Telefonunuz üçün ringtonu təyin edin. Siz həmçinin hər SIM kart üçün ayrı-ayrı rington təyin edə bilərsiniz.

1. **Menyu > Parametrlər > Tonlar** seçin və zəng səsi seçimlərinə sürüşdürün. Soruşduqda, SIM kartı seç.
2. **Faylları aç** seçmək üçün keçid düyməsindən istifadə edin.
3. **Tonlar > Zəng tonları** seçin.
4. Zəng melodiyasını seçin.

★ **İşarə:**Səssiz və normal profillər arasında seçim etmək üçün # düyməsini basıb saxlayın.

Mahnını zəng tonu təyin edin

Siz musiqi playerinizdən mahnını ringtonunuz kimi təyin edə bilərsiniz.

1. Zəng tonunu təyin edərkən sola sürüşdürüb **Faylları aç** seçin və sonra mahnını seçin.
2. Rington kimi istifadə edilən mahnının seksiyasını işarələyə bilərsiniz. Seçin: **Bəli.**
3. Başlangıç nöqtəsinə keçmək üçün ▼, sola və ya sağa sürüşdürün. Son nöqtəsinə keçmək üçün ▲ eyni şəkildə aşağı sürüşdürün. Başlamağa hazır olduqda **Bitti.**
4. Seçin: **Saxla.**

Redaktə edilmiş zəng melodiyası orijinal zəng melodiyası və ya səs klipini əvəz etmir. Quraşdırılmış zəng melod.-nı redaktə etməz və zəng melod. format. hamısı dəstəklənmir.

Nokia Dükanı



Nokia Mağazasından mobil oyunları, proqramları, mövzuları, divar kağızlarını və zəng melodiyalarını telefonunuza yükləyin.

Seçin **Menyu > Dükən**.

Elementlərin çoxu pulsuzdur; bəzilərində görə isə siz kredit kartınızla və ya telefon hesabınızdan ödəməlisiniz.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.

Nokia Mağazası haqqında ətraflı öyrənmək üçün **store.nokia.com** ünvanına daxil olun.

Mətn yazmaq

Qeyd yazmaq və ya mesajınızda bir neçə dildən istifadə etmək istəyirsiniz? Klaviatura ilə yazmaq asan və əyləncəlidir.

Hərflər görünənə kimi hərflər düyməsinə təkrarən basın.

Xüsusi işarə və ya punktuasiya işarəsini daxil etmək

* basın və simvolu seçin.

İşarə registrləri və ənənəvi mətn daxil etmə metodları arasında dəyişiklik

düyməsinə basın. Bu bütün dillərdə mövcud olmaya bilər.

Rəqəmi yazmaq

düyməsinə basıb saxlayın və **Nömrə rejimi** seçin. Hərflər rejimə geri qayıtmaq üçün # düyməsinə basın.

Proqnozlu mətni yandırmaq və ya söndürmək

Seçimlər > Təyinedilmə və **Yandır** və ya **Söndür** seçin. Bütün dillər dəstəklənmir.

Yazı dilini dəyişmək

Seçimlər > Yazı dili seçin.

Əlaqələr və mesajlaşma

Telefonunuzdan istifadə etməklə dostlarınız və ailənizlə əlaqə saxlayın və fotosəkillər kimi faylları paylaşın. Hətta yolda olduqda belə sosial şəbəkə xidmətləri üzrə yeniləmələri əldə edin.

Zəng etmək və ya zəngə cavab vermək

Telefonunuzdan zəng etmək və ya zəngə cavab verməyi öyrənin.

1. Başlama ekranında telefon nömrəsini yığın.

Beynəlxalq zənglərdə istifadə edilən + işarəsini daxil etmək üçün iki dəfə * düyməsinə basın.

2. Basın: . Soruşulanda istifadə edəcəyiniz SIM kartı seçin.

3. Zəngi bitirmək üçün  basın.

Sizə zəng gələndə cavab vermək üçün  basın.

★ **İşarə:** Dostunuzun səsi çox gur və ya zəifdir? Səs səviyyəsini dəyişmək üçün səs səviyyəsi düymələrini basın.

⚠ **Xəbərdarlıq:** Uçuş profili aktivləşdirildikdə, siz zəng edə və ya zəngi qəbul edə və ya şəbəkə əhatəsini tələb edən digər funksiyaları istifadə edə bilməzsiniz. Zəng etmək üçün başqa bir profilə keçin.

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilsə, məsələn, təyyarədə, tibbi cihazların, yanacağın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün.

Son yığılmış nömrəyə zəng etmək

İş masasında  basın, nömrəni seçin və  basın.

Buraxılmış zənglərinizə baxın

İş masasında **Göstər** basın. Geri zəng etmək üçün nömrəni seçin və  basın.

★ **İşarə:** Buraxılmış zənglərə daha sonra baxmaq üçün **Menyu > Kontaktlar > Jurnal > Cavabsız zənglər** seçin. Buraxılmış və qəbul olunmuş zənglər yalnız şəbəkə tərəfindən dəstəkləndiyi və telefon işə salınmış və şəbəkə xidmətinin əhatə dairəsində olduğu halda qeydə alınır.

Adı və telefon nömrəsini saxlamaq



Yeni əlaqələri telefonunuza əlavə edin.

1. Seçin: **Menyu > Kontaktlar**.

2. Seçin: **Yenisini əlavə et**. Soruşulanda, kontaktı harada saxlayacağınızı seçin.

3. Telefon nömrəsini yazın və seçin: **OK**.

4. Adı yazın və seçin: **Saxla**.

Kontaktlara sosial məlumat əlavə edin

Telefon kontaktları siyahınıza dostlarınız haqqında məlumat əlavə etmək üçün sosial şəbəkə xidmətlərinə daxil olun.

1. Seçin **Menyu > Kontaktlar**.
2. Seçin **Adlar > Seçimlər > Sosial hesablar**.
3. Bütün kontaktlarınızı və ya yalnız kontaktlar siyahınızda artıq olanları idxal etmək istəyib-istəmədiyinizi seçin.

Hesabdan olan məlumat kontaktlar siyahınızda görünür.

Mesaj göndərmək



Ailəniz və dostlarınızla mətn və multimedia mesajların vasitəsilə asanlıqla əlavə saxlaya bilərsiniz.

1. Seçin: **Menyu > Mesajlar**.
2. Seçin: **Mesaj yarat**.
3. Mesajınızı yazın.
4. Qoşma, məsələn, foto və ya video əlavə etmək üçün seçin: **Seçimlər > Obyekti yerl-dir**.
5. Kontaktlı resepiant kimi əlavə etmək üçün **Göndər > Kontaktlar** vurun. Nömrəni yazmaq üçün **Nömrə ya e-poçt** seçin.
6. Seçin: **Göndər**. Soruşulanda istifadə edəcəyiniz SIM kartı seçin.

Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə bilər.

Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurgu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Səsli poçtu yoxlamaq



Zəngə cavab verə bilmədikdə, onları səsli poçta yönləndirmisiniz? Sizin uyğun vaxtda səsli poçtunuzu yönləndirilmiş mesajları oxuyun.

Səsli poçtdan istifadə etmək üçün siz xidmətə abunə olmalısınız. Əlavə məlumat üçün şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

Səsli poçtunuzdan istifadə etməzdən əvvəl şəbəkə xidməti təminatçınızdan səsli poçt nömrənizi əldə edin. Sifarişinizin təsdiqini və ya şəbəkə xidməti təminatçınızın dəstək veb-saytını yoxlayın.

Səsli poçtunuzu qurmaq üçün **Menyu > Mesajlar > Daha artıq > Səsli poçtlar > Səsli zəng mesajları > Səsli poçt. nömrəsi** seçib səsli poçt qutusu nömrənizi yazın.

1. Zəngə cavab verə bilmədikdə səsli poçtunuzu yoxlamaq üçün əsas ekranda **Göstər** seçin.

2. Seçin: **Seçimlər > Göndərənə zəng et.**

 **İşarə:**Səsli poçt qutunuza tez zəng etmək üçün əsas ekranda **1** düyməsini basıb saxlayın.

Səsli poçtunuza daha sonra qulaq asmaq

Seçin: **Menyu > Mesajlar > Daha artıq > Səsli poçtlar > Səsli zəng mesajları > Səsli poçtları dinlə.**

Mail for Exchange

Siz kompüteriniz arxasında oturuub və ya telefonunuzla gəzəndə əldə sizin iş poçtunuza, əlaqələrinizə və təqviminizə malik olmağı istəyərdiniz? Siz telefonunuz və Microsoft Exchange serveri aralarında vacib məzmunu sinxronlaşdırma bilərsiniz.

Yalnız əgər sizin şirkətiniz Microsoft Mübadilə serverinə malikdirsə Mail for Exchange qurula bilər. Bundan əlavə, sizin şirkətin IT administratoru sizin hesabınız üçün Microsoft Exchange ActiveSync-i aktivləşdirməlidir.

Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:

- Korporativ e-poçt ünvanı
- Sizin Exchange server adınız (sizin şirkət IT şöbəniyə müraciət edin)
- Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbəniyə müraciət edin)
- Sizin ofis şəbəkənin parolu


Exchange server konfigurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə informasiya yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbəniyə müraciət edin.

Quraşdırılma ərzində, telefonun, poçtunuzu serverlə hansı müddətdən bir sinxronlaşdırmasını təyin edə bilərsiniz. Hesab sinxronlaşdırılması quraşdırılma zamanı yalnız məzmun müəyyən edilir. Əlavə məzmunu sinxronlaşdırmaq üçün, Mail for Exchange hesab parametrlərini dəyişdirin.

Mail for Exchange ilə kilid kodundan istifadə etmək məcburi ola bilər.

Bu cihaz Microsoft Exchange ActiveSync aktivləşdirilmiş serverlər ilə əlaqə yaratmaq imkanına malikdir. Bu cihazın sizə təmin edilməsi cihazdan istifadə edilərək daxil olunmuş hər hansı server proqramı və ya server cihazına və ya cihazdan kənar Microsoft Exchange ActiveSync-dan istifadəyə dair sizə hər hansı Microsoft əqli mülkiyyət hüquqlar vermir və siz hər hansı belə hüquqları qazanmırsınız.

E-poçt hesabınızı yaradın



Sizin bir neçə poçt ünvanınız var? Telefonunuzda bir neçə poçt hesabınız ola bilər.

Poçt hesabını yaratmaq və məktubları göndərmək və qəbul etmək üçün siz İnternetə qoşulu olmalısınız.

1. Seçin: **Menyu > E-poçt.**

2. Poçt xidmətini seçin və daxil olun.

İşarə: Sizin poçt ünvanınız yoxdursa, quraşdırma zamanı Nokia Poçt hesabı yarada bilərsiniz.

İş poçtunuzu və digər poçtu, eləcə də, əlaqələrinizi və təqvim telefonunuzla sinxronlaşdırmaq istəyirsinizsə, telefonunuza Mail for Exchange əlavə edə bilərsiniz. **Menyu > Poçt Müb-si** seçin və poçt hesabı əlavə edib tələb olunan məlumatları daxil edin.

Poçt hesabını daha sonra əlavə et

Menyu > E-poçt > Hesab əlavə et, poçt xidməti seçin və daxil olun.

E-poçt göndərmək



Yolda olduğunuz zaman poçt göndərmək istəyirsiniz? Telefonunuz ilə siz, hətta masanızın ətrafında oturmaqda belə poçt oxuya və göndərə bilərsiniz.

1. **Menyu > E-poçt** və e-poçt hesabını seçin. Soruşulanda istifadə edəcəyiniz SIM kartı seçin.

2. Poçt qutusunda **Seçimlər > Yenisini yaz** seçin.

3. Kontaktlarınızdan qəbuledən əlavə etmək üçün **Əlavə et** seçin. Siz həmçinin ünvanı yazı bilərsiniz. Siz bir neçə qəbuledən əlavə edə bilərsiniz.

4. Mesajı və mövzunu yazın.

5. Qoşma, məsələn, foto əlavə etmək üçün **Seçimlər > Əlavə et** seçin.

6. Seçin: **Göndər.**

Poçta cavab vermək

Elektron poçta cavab vermək üçün məktubu açın və **Seçimlər > Cavab ver** seçin.

Sosiallaşın



Dostlarınızın nə etdiyini öyrənmək üçün Bildirişlər proqramından istifadə edin.

Sosial şəbəkə xidmətlərinizə daxil olun.

1. Seçin: **Menyu > Proqramlar**.

2. Seçin **Proqramlarım > Bildirişlər**.

★ **İşarə:**Bildirişlər iş masanıza əlavə edin və ən son yenilikləri görün.


Bildirişləri söndürmək

Bildirişlər proqramında **Seçimlər > Parametrlər** seçin, qeyd xanasını silin və seçin: **Saxla**.

Kamera

Şəkil çəkmək üçün telefonunuz bütün imkanlara malikdirsə, niyə özünüzlə kamera gəzdirəsiniz? Telefonunuzun kamerası ilə siz asan fotosəkilləri çəkə və videoları yaza bilərsiniz.

Şəkil çəkin



Telefonun kamerası ilə ən yaxşı anları çəkin.

1. Kameranı yandırmaq üçün **Menyu > Fotoaparət** seçin.
2. Miqyası böyütmək və ya kiçiltmək üçün səs səviyyəsi düymələrindən istifadə edin.
3. Şəkil çəkmək üçün  seçin.

★ **İşarə:** Video yazmaq üçün sağa sürüşdürün və  seçin.


Şəkillər **Menyu > Şəkillər** qovluğunda saxlanır.

Fotokameranın işığını təhlükəsiz məsafədə istifadə edin. İşığı insanların və ya heyvanların üzərində yaxın məsafədə istifadə etməyin. Şəkil çəkərkən flaşın üstünü örtməyin.

Kameranı söndürmək

Seçin .

Avto-portret çəkmək



Telefonun kamerası ilə avto-portret çəkmək asandır.

1. Kameranı yandırmaq üçün **Menyu > Fotoaparət** seçin.
2. Seçin  .
3. Telefonu üzünüzə tərəf saxlayın və eşitdiyiniz təlimatlara əməl edin. Hazır olduqda telefon avtomatik olaraq şəklınızı çəkəcək.

Panorama şəkli çəkmək



Gözəl mənzərə və ya səmanın şəklini çəkmək istəyirsiniz? Valehedici şəkil çəkmək üçün panorama rejimindən istifadə edin.

1. Kameranı yandırmaq üçün seçin: **Menyu > Fotoaparat.**
2. Seçin **≡ > [ikon]**.
3. İlk şəkil çəkmək üçün **[ikon]** seçin.
4. Növbəti şəkil çəkmək üçün göstərici ekranın ortasında olana kimi telefonu yavaş-yavaş sağa aparın.
5. 4 şəkil çəkdikdən sonra telefon panorama şəklini avtomatik olaraq saxlayır.

★ **İşarə:** Panorama şəklini telefonun portret və ya albom rejimində çəkə bilərsiniz.

Şəkil yaxud videonu göndərmək



Ən yaxşı şəkillərinizi multimediyə mesajı və ya poçt yaxud Bluetooth-dan istifadə edərək ailənizə və dostlarınıza göndərin.

1. Seçin **Menyu > Şəkillər.**
2. Fotoşəkilə keçin və **Seçimlər > Paylaş** və göndərilmə üsulunu seçin.

★ **İşarə:** Videonu göndərmək üçün **Menyu > Videolar** göndərmək istədiyiniz videonu və **Seçimlər > Paylaş** seçin.


Eyni zaman bir neçə şəkil və ya videoları göndərmək

Şəkillər və ya videolar olan qovluğa keçin və **Seçimlər > Qeyd et** seçərək seçim edin. Göndərmək üçün **Seçimlər > İşarələnməsi paylaş** və necə göndərmək istədiyinizi seçin.

İnternet

Vebə baxmağı öyrənin.

Vebə baxış



Yolda olarkən son xəbərləri öyrənin və sevimli veb-saytlarınıza baş çəkin.

1. Seçin **Menyu > İnternet**.

2. Ünvan sətirini seçin.

3. Veb ünvanı yazın.

★ **İşarə:**İnternetdə axtarmaq üçün ünvan sətirində axtarış sözünü yazın. Soruşulanda, susmaya görə axtarış mexanizmini seçin.

Miqyası böyütmək

Səhifənin bölməsini seçin.

★ **İşarə:**Səhifəyə miq-sı artırmadan, böyük və oxunan mətn və şəkillərlə tək sütunda baxmaq üçün **Seçimlər > Parametrlər** seçin və **Sütun görünüşü** param. **Aktiv** təyin edin.

Veb-saytı sevimlilər siyahınıza əlavə etmək



Əgər siz həmişə eyni veb-saytlara daxil olursunuzsa, onları sevimlilərinizə əlavə edin və onlara asanlıqla daxil olun.

1. Seçin **Menyu > İnternet**.

2. Veb-sayta daxil olmaq.

3. **Seçimlər > Sevimlilərə əlv et** seçin.

Sevimli veb-sayta keçid

Sevimlilər tab-vərəqini açın və sevimli veb-saytı seçin.

Əyləncə

Boş vaxtınız var və əylənmək istəyirsiniz? Telefonunuzda musiqi və ya radioya necə qulaq asmağı öyrənin.

Radio dinləmək



Siz telefonunuzda FM radio stansiyalarını dinləyə bilərsiniz - sadəcə stansiyanı seçin.

Radioya qulaq asmaq üçün cihaza uyğun qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi işləyir.

Seçin **Menyu > Radio**.

Radionu bağlamaq

Tamamlama düyməsini basın.

Radionu arxa planda səsləndirmək

Seçin **Seçimlər > Arxa fonda çal**.

Arxa planda səsləndikdə radionu bağlamaq

Bitirmə düyməsini basıb saxlayın.

Mahnını səsləndirmək



Telefonunuzun yaddaşında və ya yaddaş kartında saxlanılan musiqini səsləndirmək.

1. Seçin: **Menyu > Musiqi**.

2. Mahnını seçin. İfaya fasilə vermək və ya ona davam etmək üçün **||** və ya **▶** seçin.

Cari mahnının əvvəlinə keçmək

Sola sürüşdürün.

Əvvəlki mahnıya keçmək

İki dəfə sola sürüşdürün.

Sonrakı mahnıya keçmək

Sağa sürüşdürün.

İrəliyə və ya geriye sürətli keçid

Sürüşdürmə düyməsini sağa və ya sola basıb saxlayın.

Musiqi pleyerini bağlamaq

Tamamlama düyməsini basın.

Musiqi pleyerini arxa planda səsləndirmək

Seçin Seçimlər > Arxa fonda çal.

Arxa planda səsləndikdə musiqi pleyerini bağlamaq

Bitirmə düyməsini basıb saxlayın.

Ofis

Fəaliyyətinizi planlaşdırmaq üçün təqvimdən necə istifadə etməyi öyrənin.

Təqvim hadisəsini əlavə edin

Görüşü yadda saxlamaq lazımdır? Onu təqviminizə əlavə edin.

1. Seçin: **Menyu** > **Təqvim**.
2. Tarixi seçin və **Göstər** > **Əlavə et**.
3. Hadisə növünü seçin.
4. Sahələri doldurun və seçin: **Saxla**.

★ **İşarə:**Elementi silmək üçün elementə keçib **Seçimlər** > **Sil** seçin.

Vaxtı və tarixi dəyişmək



Telefonunuzun saatını mexaniki qura bilərsiniz.

Seçin: **Menyu** > **Parametrlər** > **Vaxt və tarix**.

Səyahətdə saat qurşağını dəyişmək

Vaxt və tarix prmr. > **Vaxt zonası:** seçin, olduğunuz yerin saat qurşağını seçmək üçün sola və ya sağa sürüşdürün və **Saxla** seçin.

Zəngli saati qurmaq

Siz telefonunuzdan zəngli saat kimi istifadə edə bilərsiniz.

1. Seçin **Menyu** > **Proqramlar** > **Zəngli saat**.
2. **Seçimlər** > **Yeni siqnal əlavə et** seçin, zəngli saati qurun vəs seçin **Saxla**.

★ **İşarə:**Hazırkı zəngli saati dəyişmək üçün zəngli saati seçin, **Aç** seçin, zəngli saat vaxtını dəyişin və **Saxla** seçin.

Zəngli saati təkrarlayın

Təkrarla: keçin **Aktiv**, və günləri seçin və **Bitti**.

Telefonu idarəetmə və qoşulma imkanı

Telefonunuz və onun məzmunundan müğayat olun. Aksesuarlara və şəbəklərə necə qoşulmağı, faylları göndərməyi, ehtiyat nüsxə yaratmağı, telefonu kilidləməyi və proqram təminatını yeni saxlamağı öyrənin.

"Cəld paylaş" istifadə edərək məzmununuzu paylaşın



"Cəld paylaş" ilə məzmununuzu paylaşmaq həmişəkindən daha asandır.

1. Seçin **Menyu > Parametrlər > Qoş. qabiliyyəti > Bluetooth > Yandır.**
2. Telefonunuzu digərlərinin görməsi üçün **Tel-nun görsənməsi > Həmişə görsənsin** seçin.
3. Məsələn, paylaşmaq üçün şəkli və **Seçimlər > Paylaş > Cəld paylaş** seçin.
4. Telefonunuzu digər telefona yaxın tutun.

"Cəld paylaş" ən yaxınlıqdakı telefonu axtarır və elementi ona göndərir.

Gizli rejimdə telefonun istifadəsi zərərli proqramlardan mühafizə olunmaq üçün ən etibarlı üsuldur. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin. İstifadə etmədikdə Bluetooth funksiyasını qeyri-aktiv edə bilərsiniz.


Məzmunu telefonunuz və kompüter arasında köçürmək



Şəkilləri və digər məzmunu telefonunuzla uyğun kompüter arasında köçürmək üçün USB kabelindən (ayrıca satılır) istifadə edə bilərsiniz.

1. Telefonunuzu kompüterə uyğun gələn USB kabel vasitəsilə qoşun.
2. **Yaddaş kartı** seçin.
3. Kompüterinizdə fayl menecerini, məsələn, Windows Explorer açın və telefonunuzu seçin.
4. Məzmunu telefonunuzdan çəkərək kompüterinizə əlavə edin.

Yaddaş kartına ehtiyat nüsxəni yazın



Hər hansı vacib faylları itirməyəcəyinizdən əmin olmaq istəyirsiniz? Telefonunuzun yaddaşının nüsxəsini uyğun yaddaş kartında çıxara bilərsiniz.

1. Seçin **Menyu > Parametrlər > Sinx və rez. nüs..**
2. **Rzrv nüs. yarat** seçin.
3. Ehtiyat nüsxələmək istədiyinizi seçin, sonra **Bitti** basın.

Nüsxəni bərpa etmək

Rz. nüs. bər. et və bərpa etmək istədiyinizi seçib **Bitti** basın.

Telefonunuzun proqram təminatını yeniləmək

Telefonun proqram təminatını simsiz yeniləyə bilərsiniz. Siz telefonunuzu həmçinin yeniləmələri avtomatik yoxlanılması üçün qura bilərsiniz.

Siz proqramınızı yalnız daxili SIM kart saxlayıcısında olan SIM kartdan istifadə etdikdə yeniləyə bilərsiniz.

1. Seçin: **Menyu > Parametrlər > Telefon > Cihaz yeniləmələri.**
2. Yeniləmənin olduğuna baxmaq və onu yükləmək üçün **Tel-n proqr-nı yüklə** seçin.

Yeniləmə bir neçə dəqiqə çəkə bilər. Əgər problemlər olursa, şəbəkə təminatçınızla əlaqə saxlayın.

Yeniləmədən sonra yeni istifadəçi təlimatları üçün www.nokia.com/support ünvanına daxil olun.

Şəbəkə xidməti təminatçınız yeniləmələri birbaşa hava üzərində telefonunuza göndərə bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.

⚠ Xəbərdarlıq: Proqram yeniləməsini quraşırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.

Giriş kodları

Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?

PIN və ya PIN2 kodu (4-8 rəqəm)	Bunlar SIM kartınızı icazəsiz istifadədən qorumaq və ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün tələb olunur. Siz telefonu yandırdıqda PIN kodun tələb olunmasını təyin edə bilərsiniz. Kodlarınızı unutmusunuzsa və ya onlar kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın. Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz, PUK və ya PUK2 kodu ilə telefonu blokdan çıxartmalısınız.
PUK və ya PUK2	Bunlar PIN və ya PIN2 kodunu blokdan çıxartmaq üçün tələb olunur. SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol)	Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa kömək edir. Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun tələb olunmasını təyin edə bilərsiniz. Adi kilid kodu 12345 kimidir. Kodu gizli yerdə və telefondan ayrı saxlayın. Kodu unutsanız və telefonunuz kilidlənsə, telefonunuzu texniki xidmətə aparmaq tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə bilər. Ətraflı məlumat üçün telefonunuz üçün ən yaxın müştəri xidmətləri və ya telefon dilerinizlə əlaqə saxlayın.
IMEI	Bu şəbəkədə olan telefonları təyin etmək üçün istifadə edilir. Siz nömrəni də müştəri xidmətlərinə verməlisiniz. IMEI nömrənizə baxmaq üçün *#06# yığın.

Məhsul və təhlükəsizlik məlumatı

Şəbəkə xidmətləri və qiymətlər

Siz cihazınızı yalnız GSM 850, 900, 1800, 1900 MHz və WCDMA 900, 2100 MHz şəbəkələrində istifadə edə bilərsiniz. Xidmət təminatçısına abunə olmalısınız.

Bəzi funksiyalardan istifadə və məzmun yükləmək şəbəkə bağlantısı tələb edir və məlumat xərcləri ilə nəticələnə bilər. Siz həmçinin bəzi xüsusiyyətlərə abunə olmalısınız.

Təcili yardım zəngləri

1. Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
2. Müvafiq signal intensivliyini yoxlayın.

Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:

- Cihazınız dəstəkləyirsə, SIM kartı cihaza daxil edin.
 - Cihazınızda zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
 - Uçuş profilinin aktiv olmadığından əmin olun.
 - Cihazın düymələri kilidlənibsa, kilidini açın.
3. Əsas ekranı görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın.
 4. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
 5. Zəng düyməsini basın.
 6. Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənə qədər zəngi bitirməyin.

Cihazınızı ilk dəfə yandırdığınızda, sizdən Nokia hesabınızı yaratmanızı xahiş ediləcək. Hesab quraşdırılması zamanı təcili yardım zəngi etmək üçün zəng düyməsini basın.

! Mühüm: Telefonunuz internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin. Telefon həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz telefona etibar etməyin.

Cihazınızı qoruyun

Cihazınızla, batareya, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər cihazınızın işlək qalmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihazı islanıbsa, batareyanı çıxarmaq və cihazın qurumasını gözləmək lazımdır.
- Cihazı tozlu və ya çirklili yerlərdə istifadə etməyin və ya saxlamayın.
- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihaza və ya batareyaya zərər vura bilər.
- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və bu onu zədələyə bilər.
- Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
- İcazasız modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Cihazı və ya batareyanı yerə salmayın, təqildatmayın və ya silkələməyin. Kobud davranış onun sınımasına səbəb ola bilər.
- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
- Cihazı rəngləməyin. Rəng müvafiq əməliyyatlara mane ola bilər.
- Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.

Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu normaldır. Cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən rəsmi xidmət mərkəzinə aparın.

Təkrar emal



İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Cihazın bütün hissələri material və enerji kimi bərpa edilə bilər. Məhsullarınızı necə təkrar emal etdirməklə bağlı www.nokia.com/recycle veb-səhifəsinə daxil olun.

X işarəli çarxlı qutu işarəsi



Məhsulunuzu, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xəbərdar ki, bütün elektrik və elektron məhsullar və batareyalar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarına atmayın: onlar təkrar emal üçün götürün. Ən yaxın təkrar emal məntəqəsi üçün yerli tullantıların idarə edilməsi üzrə quruma əlaqə saxlayın və ya www.nokia.com/support ünvanına daxil olun. Cihazınızın ətraf mühitə təsiri ilə bağlı daha ətraflı məlumat üçün www.nokia.com/ecoprofile ünvanına baxın.

Rəqəmli hüquqların idarəsi haqqında

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəllif hüquqlarının qorunması şəkilləri, musiqi və digər məzmunu köçürməyə, dəyişdirməyə və ya göndərməyə mane ola bilər.

Rəqəmli hüquqların idarəsi (RHI) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Bu cihazla OMA DRM 2.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHI proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHI proqramının yeni RHI tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHI proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHI tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Bəli RHI proqramının ləğvi RHI başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHI tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.

Batareya və adapter məlumatı

Cihazınızı yalnız orijinal BL-4U təkrar doldurulən batareya ilə istifadə edin.

Cihazınızı AC-20 və ya AC-18 adapteri ilə doldurun. Adapterin ştəpsel növləri dəyişə bilər.

Microsoft Mobile bu cihaza uyğun əlavə batareya və ya adapter modelləri düzəldə bilər.

Batareya və adapter təhlükəsizliyi

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və elektrik şəbəkəsindən ayırın. Adapteri və ya aksesuarı ayırmaq üçün şnurdan deyil, ştəpsəldən tutub çəkin.

Adapter istifadə edilmədikdə onu ayırın. İstifadə edilmədikdə tam doldurulmuş batareya vaxt keçdikcə enerjisini itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturlar batareyanın gücünü və istismar müddətini azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Təsədüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda baş verə bilər. Bu batareyaya və ya digər əşyaya zərər vura bilər.

Partlamağa səbəb ola biləcək üçün batareyaları oda atmayın. Digər yerli qaydalar. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, vurməyin, ayməyin, deşməyin və ya başqa formada zədələməyin. Batareya sızması olarsa, mayenin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nəhiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin. Batareyaya müdaxilə etməyin, kənar əşyaları daxil etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə aparın. Heç vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapteri yalnız qapalı məkanda istifadə edin. İldırım çaxması zamanı cihazınızı elektrik mənbəyinə qoşmayın.

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların ali çatmadığı yerdə saxlayın.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionalına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazın istehsalçısı ilə məsləhətləşin.

İmplantasiya edilmiş tibbi cihazlar

Potensial müdaxilənin qarşısını almaq üçün tibbi implant cihazlarının istehsalçıları tibbi cihazla simsiz cihaz arasında minimum 15,3 santimetrdən (6 düym) məsafə saxlanmasını məsləhət görür. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15,3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşıymalıdır.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Əşitmə

Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün risk yaradan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

Cihazınızı zərərli tərkibdən qoruyun.

Cihazınız viruslara və digər zərərli tərkiblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:

- Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli ola bilər.
- Bağlantı sorğularını qəbul edərkən, interneti gözdən keçirərkən və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
- Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və proqramlarını quraşdırın.
- Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Birdəfədən yalnız bir antivirus proqramından istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
- Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfacirlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini həyata keçirin. Microsoft Mobile belə saytlara görə heç bir məsuliyyət daşımır.

Nəqliyyat vasitələri

Radio siqnallar avtomobillərdə yanlış quraşdırılmış və ya yaxşı mühafizə edilməmiş elektron sistemlərə təsir edə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnız quraşdırılma ola və sizin zamanınızı etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə tezəlişən və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Cihazınızı və ya aksesuarları hava yastığının açıldığı hissələrə yerləşdirməyin.

Potensial partlayıcı mühitlər

Potensial partlayış mühitlərində, məsələn, yanacaq doldurma məntəqəsinin yaxınlığında cihazınızı söndürün. Qılgıncılar xəsarət və ya ölümlə nəticələnən partlamaya yaxud yangına səbəb ola bilər. Yanacaq məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış mühiti olan ərazilər aşkar şəkildə qeyd edilir. Buraya mühərrikin söndürülməsi məsləhət görülməz arazilər, qayıqlarda göyərtdən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar və havada kimyəvi maddələr və hissəciklərin olduğu yerlər daxildir. Maye qalxa işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşun.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

SAR-a dair məlumat üçün çap edilmiş istifadəçi təlimatını oxuyun.

Dəstək mesajları

Telefon və xidmətlərdən maksimal şəkildə faydalanmaq üçün Microsoft Mobile-dan fərdiləşdirilmiş pulsuz mətn mesajları alacaqsınız. Mesajlara məsləhətlər, ipuçları və dəstək daxilidir.

Mesajların qəbulunu dayandırmaq üçün **Menyu > Parametrlər > Nokia hesabı > Xəb-r və Təkl-r** seçin.

Yuxarıda təsvir olunan xidməti göstərmək üçün mobil nömrəniz, telefonunuzun seriya nömrəsi və mobil abunəliyin bəzi identifikatorları telefondan ilk dəfə istifadə etdiyiniz zaman Microsoft Mobile-a göndərilir. Məlumatların bəziləri və ya hamısı proqram təminatınızı yeniləyərək də Microsoft Mobile-a göndərilə bilər. Bu məlumatlardan aşağıdakı ünvandakı məxfilik siyasətində göstərilən qaydada istifadə oluna bilər www.nokia.com.

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0168

Bununla, Microsoft Mobile Oy bu RM-952 məhsulunun 1999/5/EC Direktivinin əsas tələbləri və digər müvafiq müddəaları ilə uyğunluq təşkil etdiyini təsdiq edir. Uyğunluq Bəyannaməsinin surətini www.nokia.com/global/declaration/declaration-of-conformity ünvanından əldə etmək olar.

Məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Microsoft Mobile öz qərarı ilə öz xidmətlərini qismən və ya tam şəkildə dəyişdirə, ona düzəliş və ya dayandıra bilər. Ətraflı məlumat almaq üçün dileriniz və ya xidmət təminatçınız ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına təbə olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya dolaylı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair dolaylı zəmanət verilmir. Microsoft Mobile istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.

Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Microsoft Mobile, və da onun hər hansı lisenziyaları hər hansı məlumatın və ya gəlirin itməsi və ya hər hansı xüsusi, təsadüfi, nəticədə və ya dolaylı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Microsoft Mobile-in əvvəlcədən yazılı razılığı olmadan bu sənədin hər hansı formada bir hissəsinin və ya bütün məzmununun surətini çıxarılması, ötürülməsi və ya paylanması qadağan edilir. Microsoft Mobile davamlı inkişaf siyasətini izləyir. Microsoft Mobile bu sənədə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

Microsoft Mobile cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramlarının funksionallığı, məzmunu və ya son istifadəçi dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz.

Xəritələr, oyunlar, musiqi və videolar yüklənməsi və videolar və şəkillər göndərilməsi böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər. Xidmət təminatçınız məlumatın ötürülməsi ilə bağlı tarifi tərtib edə bilər. Bəzi məhsulların, xidmətlərin və funksiyaların işləməsi regionlara görə dəyişə bilər. Əlavə məlumat üçün və dil seçimlərinin mövcudluğu ilə bağlı yerli dilerinizə müraciət edin.

FCC BİLDİRİŞİ

Bu cihaz FƏN qaydalarının 15 bəndinə uyğundur. Əməliyyat aşağıdakı iki şərtə cavab verir: (1) Bu cihaz ziyanlı əngələ səbəb olmur və (2) bu cihaz arzuolunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli qəbul etməlidir. Əlavə məlumat üçün transition.fcc.gov/oet/rfsafety/rf-faqs.html ünvanına daxil olun. Microsoft Mobile tərəfindən açıq şəkildə təsdiqlənməyən hər hansı dəyişiklik və ya düzəlişlər istifadəçinin bu avadanlığı işlətmə hüququnu ləğv edə bilər.

Qeyd: Bu avadanlıq sınaqdan keçirilib və FCC Qaydalarının 15-ci bəndinə müvafiq olaraq Class B rəqəmsal cihazın tələblərinə uyğundur. Bu tələblər yerli quraşdırılma zamanı ziyanlı əngəllərin qarşı əsaslı qoruma təmin etmək üçün planlaşdırılıb. Təlimatlara uyğun quraşdırılma və istifadə olunmasa, bu avadanlıq radio tezlik enerjisi yaradır, istifadə edir və yayır və radio əlaqələrdə ziyanlı əngəl yarada bilər. Lakin, əngəlin müəyyən bir quraşdırılma zamanı yaranmayacağına təminat verilmir. Əgər bu avadanlıq onu söndürüb və yandırmaqla təyin edilə bilən radio və ya televiziya qəbulu üçün ziyanlı əngəl yaradarsa, istifadəçi aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi ilə əngəli aradan qaldırmağa cəhd edə bilər:

- Qəbuledici antenنانın səmtini və ya yerini dəyişin.
- Avadanlıq və qəbuledici arasındakı məsafəni artırın.
- Avadanlığı qəbuledicinin qoşulduğu rozetkadan fərqli rozetkaya qoşun.
- Kömək üçün diler və ya təcrübəli radio/TV texnikinə müraciət edin.

TM © 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur. Nokia, Nokia Corporation-in qeydiyyatdan keçmiş əmtəə nişanıdır. Üçüncü tərəf məhsulları/adları müvafiq sahibinin əmtəə nişanı ola bilər.

The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such marks by Microsoft Mobile is under license.



Oracle and Java are registered trademarks of Oracle and/or its affiliates.

Bu məhsul MPEG-4 Visual Patent Portfolio License əsasında (i) MPEG-4 Visual Standard-a əsasən şifrlənmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticarət xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videonun istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya təqib edilmir. Təbliğət, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. Baxın: www.mpegla.com.